

Fənn 3427 - Tətbiqi metrologiya - 1

1. Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətini şərti olaraq ... qrupa bölmək olar. Düzgün olanı seçin.
 - a) 1
 - b)) 2
 - c) 3
 - d) 4
 - e) 5

2. Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin birinci hissəsi ... yönəldilir.
 - a)) metroloji təminatın səviyyəsinə nəzarətə
 - b) ölçmə vasitələrinin işlənilib hazırlanmasına
 - c) keyfiyyətli məhsul istehsal etməyə
 - d) istehsalın müasir səviyyəsini müəyyənləşdirməyə
 - e) ölçmə metodlarının işlənilib hazırlanmasına

3. Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin ikinci hissəsi aşağıdakı kimi yönəldilir:
 - a) ölçmə metodlarının işlənilib hazırlanmasına
 - b)) istehsalın müvafiq metroloji təminat səviyyəsinin təmin edilməsi
 - c) istehsalın müasir səviyyəsini müəyyənləşdirməyə
 - d) keyfiyyətli məhsul istehsal etməyə
 - e) ölçmə vasitələrinin işlənilib hazırlanmasına

4. Müəssisə və sahələrdə əldə edilən metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün aşağıda göstərilənlərdən biri lazımdır. Düzgün olanı seçin.
 - a)) ölçmə vəziyyətinin təhlili aparılmalıdır
 - b) yeni ölçmə vasitələri işlənilib hazırlanmalıdır
 - c) keyfiyyətli məhsul istehsal edilməlidir
 - d) istehsalın müasir səviyyəsi müəyyənləşdirilməlidir
 - e) yeni ölçmə metodları işlənilib hazırlanmalıdır

5. Müəssisə və sahələrdə əldə edilən metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün aşağıda göstərilənlərdən biri lazımdır. Düzgün olanı seçin.

- a) istehsalın müasir səviyyəsi müəyyənləşdirilməlidir
- b) yeni ölçmə vasitələri işlənib hazırlanmalıdır
- c) keyfiyyətli məhsul istehsal edilməlidir
- d)) alınmış nəticələr əsasında ölçmə metod və vasitələri işlənib
- e) yeni ölçmə metodları işlənib hazırlanmalıdır

6. Müəssisə və sahələrdə əldə edilən metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün aşağıda göstərilənlərdən biri lazımdır. Düzgün olanı seçin.

- a) yeni ölçmə metodları işlənib hazırlanmalıdır
- b) yeni ölçmə vasitələri işlənib hazırlanmalıdır
- c) keyfiyyətli məhsul istehsal edilməlidir
- d) istehsalın müasir səviyyəsi müəyyənləşdirilməlidir
- e)) ölçmə metod və vasitələrinin sınağı aparılmalıdır

7. Müəssisə və sahələrdə əldə edilən metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün aşağıda göstərilənlərdən biri lazımdır. Düzgün olanı seçin.

- a) yeni ölçmə vasitələri işlənib hazırlanmalıdır
- b) keyfiyyətli məhsul istehsal edilməlidir
- c) istehsalın müasir səviyyəsi müəyyənləşdirilməlidir
- d) yeni ölçmə metodları işlənib hazırlanmalıdır
- e)) məhsulun dəqiqlik xarakteristikalarına nəzarət edilməlidir

8. Müəssisə və sahələrdə əldə edilən metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün aşağıda göstərilənlərdən biri lazımdır. Düzgün olanı seçin.

- a) keyfiyyətli məhsul istehsal edilməlidir
- b) istehsalın müasir səviyyəsi müəyyənləşdirilməlidir
- c) yeni ölçmə metodları işlənib hazırlanmalıdır
- d)) buraxılan məhsulun keyfiyyəti yüksəldilməlidir
- e) yeni ölçmə vasitələri işlənib hazırlanmalıdır

9. Ölçmə vəziyyətinin təhlilinin obyektı kimi aşağıda verilənlərdən birini götürmək olar. Düzgün olanı seçin.

- a) bütün müəssisələri
- b) bütün sahələri
- c) firmaları
- d) şirkətləri
- e)) bütün müəssisə və sahələri

10. Ölçmə vəziyyətinin təhlili məhsulun hazırlanmasının bu mərhələsində aparılır. Bu hansı mərhələdir?

- a) layihələndirmə
- b) istehsal
- c) istismar
- d) yeni məhsulun formalaşdırılmasının bütün mərhələlərində
- e)) elmi-tədqiqat işlərindən başlayaraq məhsulun istismarının (istehlakının) axırına qədər olan bütün mərhələlərdə

11. Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilir

- a)) buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə
- b) təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- c) xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- d) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- e) ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası

12. Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- a)) ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri
- b) təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- c) xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- d) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- e) ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası

13. Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- a) təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- b) xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- c)) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatı
- d) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- e) ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası

14. Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- a) təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- b) xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- c) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- d) ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- e)) müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunması

15. Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- a) təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- b) xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- c) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- d) ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- e)) müəssisələrdə dövlət metroloji xidmət orqanlarının metroloji xidmət

16. Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- a)) standartlaşdırma və attestasiyadan keçmiş ölçmə metodikalarının olması
- b) təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- c) xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- d) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- e) ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası

17. Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- a) təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- b)) ölçmə vəhdətinin dövlət təminat sisteminin əsas müddəalarının
- c) xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- d) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması

e) ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası

18. Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- a) təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- b) xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- c)) layihə-konstruktor və texnoloji sənədlərin metroloji ekspertizasının
- d) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- e) ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası

19. Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- a) təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- b) xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- c) ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- d) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- e)) ölçmə vasitələrinin təmirinin nomenklaturası müddəti və keyfiyyətimüəssisələrin köməkçi sınaq avadanlıqları, ehtiyat hissələri və qida mənbələri ilə təchizatı

20. Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- a) təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- b) xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- c) ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- d) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- e)) müəssisələrin köməkçi sınaq avadanlıqları, ehtiyat hissələri və qida mənbələri ilə təchizatı

21. Ölçmə vəziyyətinin təhlilini məhz bu orqanlar apara bilər. Bu orqanlar hansılardır?

- a) idarə metroloji xidməti
- b) azqosstandart
- c) dövlət metroloji xidməti
- d) Standartlar institutu
- e)) idarə metroloji xidməti azqosstandartla birlikdə

22. Təhlilin aparılmasında kimlər iştirak edə bilər?

- a)) metrologiya və standartlaşdırma üzrə baş və baza təşkilatlar
- b) sifarişçinin nümayəndəsi
- c) rəhbərlik
- d) sınaq bölməsi
- e) keyfiyyət nəzarət şöbəsi

23. Təhlilin aparılmasında kimlər iştirak edə bilər?

- a) sifarişçinin nümayəndəsi
- b)) idarə metroloji xidmət orqanları
- c) rəhbərlik
- d) sınaq bölməsi
- e) keyfiyyət nəzarət şöbəsi

24. Təhlilin aparılmasında kimlər iştirak edə bilər?

- a) keyfiyyət nəzarət şöbəsi
- b) sınaq bölməsi
- c)) dövlət qəbul komissiyasının nümayəndələri
- d) rəhbərlik
- e) sifarişçinin nümayəndəsi

25. Təhlilin aparılmasında kimlər iştirak edə bilər?

- a) rəhbərlik
- b) sınaq bölməsi
- c) keyfiyyət nəzarət şöbəsi
- d)) müəssisənin texniki nəzarət şöbəsi və baş texnoloqu
- e) sifarişçinin nümayəndəsi

26. Təhlilin aparılmasında kimlər iştirak edə bilər?

- a) rəhbərlik

- b) keyfiyyətə nəzarət şöbəsi
- c) sınaq bölməsi
- d) sifarişçinin nümayəndəsi
- e)) müəssisənin baş texnoloqu

27. Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra bu sənəd tərtib olunur. Bu sənəd hansıdır?

- a)) arayış
- a) akt
- b) protokol
- c) anket
- d) hesabat

28. Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra arayış tərtib olunur. Bu arayışda nələr qiymətləndirilir?

- a) istifadə olunan ölçmə vasitələri parkının vəziyyəti
- b) ərazi metroloji xidmət fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər
- c)) metroloji təminatın səviyyəsi
- d) metroloji təminatın konkret hansı məsələlərinin həlli məhsulun keyfiyyətinin yüksəldilməsinə gətirib çıxarmışdır
- e) metroloji təminatın konkret hansı məsələlərinin həlli əmək şəraitinin yaxşılaşdırılmasına gətirib çıxarmışdır

29. Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra tərtib olunan arayışı kimlər təsdiq edir?

- a) müvafiq nazirlik
- b) azqosstandart
- c) dövləttikintikom
- d)) müvafiq nazirlik və azqosstandart
- e) metroloji təminatın baş və baza təşkilatları

30. Təhlilin nəticələri əsasında metroloji təminatın yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlanmalıdır. Aşağıda verilənlərdən hansı doğrudur?

- a) sosial-iqtisadi
- b)) təşkilati-texniki
- c) texniki-iqtisadi
- d) təşkilati
- e) təşkilati-inzibati

31. Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmalıdır. Düzgün olan birini seç.

- a)) sahə metroloji xidmət proqramı
- b) müəssisə metroloji xidmət proqramı
- c) dövlət metroloji xidmət proqramı
- d) idarə metroloji xidmət proqramı
- e) metroloji xidmət proqramı

32. Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmalıdır. Düzgün olan birini seç.

- a) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji təminat proqramı
- b)) mühüm xalq təsərrüfatı problemlərinin metroloji təminat proqramı
- c) dövlət metroloji xidmət proqramı
- d) idarə metroloji xidmət proqramı
- e) müəssisə metroloji xidmət proqramı

33. Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmalıdır. Düzgün olan birini seç.

- a) metroloji xidmət proqramı
- b) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji təminat proqramı
- c)) ölçmələrin metroloji təminat proqramları
- d) dövlət metroloji xidmət proqramı
- e) idarə metroloji xidmət proqramı

34. Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında tərtib olunan proqramı aşağıda göstərilənlərdən biri işləyib hazırlayır. Düzgün olanını seçin.

- a) metroloji xidmətin baş təşkilatı
- b) metroloji xidmətin baza təşkilatı
- c) metrologiya institutu
- d) azqosstandart
- e)) metroloji xidmətin baş və baza təşkilatları, metrologiya institutu

35. Sahə metroloji təminat proqramlarındanələr nəzərə alınmalıdır?

- a) hazır məmulata, xammala, materiallara, komplektləşdirici məmulatlara aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- b) ölçmə vasitələrinin metroloji attestasiyası
- c) hazır məhsulun standartlaşdırılması və attestasiyası
- d) materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması
- e)) ölçmə vasitələrinin yoxlanması

36. Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- a) ölçmə vasitələrinin metroloji attestasiyası
- b) hazır məhsulun standartlaşdırılması və attestasiyası
- c) materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması
- d) ölçmə vasitələrinin yoxlanması
- e)) standartlaşdırılmayan ölçmə vasitələrinin seriyalı istehsalının təşkil edilməsi və təzəsinin yaradılması. Onların metroloji attestasiyası

37. Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- a) ölçmə vasitələrinin metroloji attestasiyası
- b) hazır məhsulun standartlaşdırılması və attestasiyası
- c)) hazır məhsulun, texnoloji proseslərin, xammal, material və komplektləşdirici məmulatların ölçülməsi, sınağı və nəzarəti üçün metodikaların işlənilib hazırlanması, standartlaşdırılması və attestasiyası
- d) materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması
- e) ölçmə vasitələrinin yoxlanması

38. Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- a) ölçmə vasitələrinin metroloji attestasiyası
- b) hazır məhsulun standartlaşdırılması və attestasiyası
- c) materialların tərkibinin standart nümunələrinin işlənib hazırlanması
- d)) yeni nümunəvi ölçmə vasitələrinin, kompleks yoxlamalaboratoriyalarının və qurğularının, maddə və materialların tərkib və xassələrinin standart nümunələrinin işlənib hazırlanması və attestasiyası
- e) ölçmə vasitələrinin yoxlanması

39. Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- a) ölçmə vasitələrinin metroloji attestasiyası
- b) hazır məhsulun standartlaşdırılması və attestasiyası
- c) materialların tərkibinin standart nümunələrinin işlənib hazırlanması
- d) ölçmə vasitələrinin yoxlanması
- e)) ölçmə vasitələrinin yoxlama metodları və vasitələri üzrə normativ-texnikisənədlərin hazırlanması

40. Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- a)) texniki sənədlərin metroloji ekspertizasının aparılması üzrə tövsiyələrin işlənib hazırlanması
- b) ölçmə vasitələrinin metroloji attestasiyası
- c) hazır məhsulun standartlaşdırılması və attestasiyası
- d) materialların tərkibinin standart nümunələrinin işlənib hazırlanması
- e) ölçmə vasitələrinin yoxlanması

41. Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- a) ölçmə vasitələrinin metroloji attestasiyası
- b) hazır məhsulun standartlaşdırılması və attestasiyası
- c)) sahədə fəaliyyət göstərən müəssisələrin işçi ölçmə vasitələri ilə vəonların yoxlama vasitələri ilə təmin edilməsi
- d) materialların tərkibinin standart nümunələrinin işlənib hazırlanması
- e) ölçmə vasitələrinin yoxlanması

42. Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- a) ölçmə vasitələrinin metroloji attestasiyası
- b) hazır məhsulun standartlaşdırılması və attestasiyası
- c)) ölçmə vasitələrinin təmirinin yaxşılaşdırılması
- d) materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması
- e) ölçmə vasitələrinin yoxlanması

43. Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- a) ölçmə vasitələrinin metroloji attestasiyası
- b) hazır məhsulun standartlaşdırılması və attestasiyası
- c)) dövlət və sahə metroloji xidmət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
- d) materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması
- e) ölçmə vasitələrinin yoxlanması

44. Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- a) ölçmə vasitələrinin metroloji attestasiyası
- b) hazır məhsulun standartlaşdırılması və attestasiyası
- c)) metroloq mütəxəssislərinin hazırlanması və onların ixtisasının artırılması
- d) materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması
- e) ölçmə vasitələrinin yoxlanması

45. Metroloji xidmət proqramları verilən təşkilatlardan hansı ilə razılaşdırılır?

- a)) onları həyata keçirən təşkilatlarla
- b) sahələr ilə
- c) müəssisələr ilə
- d) azqosstandartla
- e) dövləttikintikomla

46. Metroloji xidmət proqramları verilən təşkilatlardan hansı ilə razılaşdırılır?

- a) ərazi orqanı ilə
- b) sahələr ilə

- c)) sahənin təbə olduğu nazirliklərlə
- d) müəssisələr ilə
- e) dövləttikintikomla

47. Metroloji xidmət proqramları verilən təşkilatlardan hansı ilə razılaşdırılır?

- a) ərazi orqanı ilə
- b) sahələr ilə
- c) müəssisələr ilə
- d)) azqosstandartla
- e) dövləttikintikomla

48. Metroloji xidmət proqramları verilən təşkilatlardan hansı ilə razılaşdırılır?

- a) müəssisələr ilə
- b) sahələr ilə
- c) ərazi orqanı ilə
- d)) onları həyata keçirən təşkilatlarla,sahənin təbə olduğu nazirliklərlə və azqosstandartla
- e) dövləttikintikomla

49. İstehsalçı özünün məhsulunu reklam edən zaman ilk növbədə onun bu göstəricisi haqqında danışır.Bu hansı göstəricidir?

- a) texniki
- b) iqtisadi
- c) təyinat
- d) kəmiyyət
- e)) keyfiyyət

50. Keyfiyyət necə anlayışdır?

- a) sadə
- b) mürəkkəb
- c)) çox mürəkkəb
- d) çox sadə

e) sadə və mürəkkəb

51. Keyfiyyəti verilmiş səviyyədə saxlamaq üçün aşağıda verilənlərdən biri tələb olunur. Düzgün cavab hansıdır?

- a) elmi işçilərin praktiki təcrübəsini birləşdirmək
- b) yaradıcı potensialın praktiki təcrübəsini birləşdirmək
- c) bir çox mütəxəssislərin praktiki təcrübəsini birləşdirmək
- d)) elmi işçilərin, yaradıcı potensialın və bir çox mütəxəssislərin praktiki təcrübəsini birləşdirmək
- e) dünya təcrübəsindən istifadə etmək

52. Müəssisə çərçivəsində məhsulun keyfiyyətinin yüksəldilməsi nəyə uyğun olaraq həyata keçirilir?

- a)) müəssisə standartına
- b) texniki şərtə
- c) sahə standartına
- d) dövlətlərarası standartına
- e) dövlət standartına

53. Keyfiyyətin hər mərhələdə yüksəldilməsi nəyə uyğun olaraq planlaşdırılır?

- a) dövlət standartına
- b) dövlətlərarası standartına
- c) sahə standartına
- d) texniki şərtə
- e)) müəssisə standartına

54. Müəssisədə adətən nələr planlaşdırılır?

- a)) elm və texnikanın ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- b) ən yaxşı ölkə və xarici analoqlara keyfiyyətcə uyğun olan və ya onları ötüb keçən məmulatların istehsalının mənimsənilməsi
- c) məhsulun sertifikatlaşdırmağa hazırlanması
- d) buraxılan məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi

e) məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi

55. Müəssisədə adətən nələr planlaşdırılır?

- a) elm və texnikanın ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- b)) ən yaxşı ölkə və xarici analoqlara keyfiyyətə uyğun olan və ya onları ötüb keçən məmulatların istehsalının mənimsənilməsi
- c) məhsulun sertifikatlaşdırmağa hazırlanması
- d) buraxılan məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi
- e) məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi

56. Müəssisədə adətən nələr planlaşdırılır?

- a) əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- b)) məhsulun sertifikatlaşdırmağa hazırlanması
- c) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- d) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- e) müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi

57. Müəssisədə adətən nələr planlaşdırılır?

- a) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- b) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- c) müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- d)) buraxılan məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi
- e) əmək ehtiyatlarından səmərəli istifadə edilməsi

58. Müəssisədə adətən nələr planlaşdırılır?

- a) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- b) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- c) müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- d) əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- e)) məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi

59. Müəssisədə adətən nələr planlaşdırılır?

- a) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- b) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- c) müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- d) əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- e)) reklamasiyaların sayının azaldılması

60. Müəssisədə adətən nələr planlaşdırılır?

- a) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- b)) istehsalat defektləri (çatışmamazlıqları) üzrə reklamasiyaların alınmaması
- c) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- d) müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- e) əmək ehtiyatlarından səmərəli istifadə edilməsi

61. Müəssisədə adətən nələr planlaşdırılır?

- a) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- b) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- c)) istehsalat və nəzarət əməliyyatlarının mexanikləşdirmə dərəcəsinin artırılması
- d) əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- e) müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi

62. Müəssisədə adətən nələr planlaşdırılır?

- a) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- b) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- c) müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- d)) əməyin keyfiyyətinin idarə edilməsinin təşkilati formalarının təkmilləşdirilməsi
- e) əmək ehtiyatlarından səmərəli istifadə edilməsi

63. Müəssisədə adətən nələr planlaşdırılır?

- a) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- b) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- c) müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- d) əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- e)) elm və texnikanın nəaliyyətlərinə əsasən texnoloji təminat vasitələrinin təkmilləşdirilməsi

64. Müəssisədə adətən nələr planlaşdırılır?

- a)) texnoloji nizam-intizamın möhkəmləndirilməsi
- b) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- c) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- d) müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- e) əmək ehtiyatlarından səmərəli istifadə edilməsi

65. Müəssisədə adətən nələr planlaşdırılır?

- a) müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- b) müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- c) müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- d)) işçilərin peşə hazırlığının artırılması metodlarının təkmilləşdirilməsi
- e) əmək ehtiyatlarından səmərəli istifadə edilməsi

66. Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər ... tərəfindən hazırlanmalıdır.

- a) sexlər
- b)) müəssisənin bütün bölmələri
- c) şöbələr
- d) idarə heyəti
- e) rəhbərlik

67. Məmulatların istehlak xassələrinin ekspertizası buraxılan əmtəə məhsullarının ... təkmilləşdirilməsi üçün möhtəşəm vasitədir.

- a)) keyfiyyətinin yüksəldilməsi və onların çeşidinin
- b) keyfiyyətinin yüksəldilməsi və növünün
- c) keyfiyyətinin yüksəldilməsi və tipinin
- d) keyfiyyətinin yüksəldilməsi və növ müxtəlifliyinin
- e) keyfiyyətinin yüksəldilməsi və markasının

68. Bu elə bir spesifik fəaliyyət növüdür ki, burada ekspert metodu əsasında və sınaqların nəticələrini nəzərə almaqla əmtəə mallarının istehlak keyfiyyətinin təhlili və qiymətləndirilməsi aparılır. Bu nədir?

- a) sınaq
- b) təhlil
- c) müşahidə
- d)) ekspertiza
- e) attestasiya

69. Keyfiyyətin ekspertizası prosesində qiymətləndirilən məmulatlara hansı kriteriya nöqtəyindən baxılır?

- a) istehsal xərcləri
- b) keyfiyyət
- c)) istehlak dəyəri
- d) qiymət
- e) maya dəyəri

70. Keyfiyyətin ekspertizası prosesində təhlil vasitəsi kimi aşağıdakı metodlardan istifadə olunur. Düzgün cavabı tapın.

- a) ekspert metodundan
- b) aləti metoddan
- c) digər metodlardan
- d)) ekspert, aləti və digər metodlardan
- e) analiz və sintez metodlarından

71. Həlli xüsusi bilik tələb edən hər hansı məsələnin tədqiqi və motivli nəticənin alınması əməliyyatı necə adlanır?

- a)) ekspertiza
- b) müqayisəli təhlil
- c) sınaq
- d) attestasiya
- e) məntiqi təhlil

72. Ekspertizanın aparılması aşağıda adları qeyd edilən şəxslərdən birinə həvalə olunur. Bu şəxsi müəyyən edin.

- a) müşahidəçilərə
- b)) ekspertlərə
- c) loqarantlara
- d) təhqiqatçılara
- e) nəzarətçilərə

73. “Expertus” sözünün mənası deyəndə aşağıdakı fikirlərdən biri başa düşülür. Həmin fikri müəyyənləşdirin.

- a) işgüzar
- b) yaradıcı
- c)) təcrübəli
- d) bacarıqlı
- e) bilikli

74. Keyfiyyət ekspertizası bütöv fəaliyyət sahəsi kimi aşağıda qeyd edilən əməliyyatları özündə birləşdirir. Düzgün olanını seçin.

- a) əmtəə mallarının keyfiyyətinin təhlilini
- b) əmtəə mallarının ölçülməsini
- c) əmtəə mallarının qiymətləndirilməsini
- d)) əmtəə mallarının keyfiyyətinin təhlilini, ölçülməsini və qiymətləndirilməsini
- e) əmtəə mallarının keyfiyyətinin təhlilini və qiymətləndirilməsini

75. “Ekspertiza” necə anlayışdır?

- a) sadə

- b) çox sadə
- c) mürəkkəb
- d)) geniş
- e) məhdud

76. İstehlak dəyəri dedikdə nə başa düşülür?

- a)) əşyanın yararlılığı
- b) əşyanın keyfiyyəti
- c) əşyanın qiyməti
- d) əşyanın etibarlılığı
- e) əşyanın ergonomikliliyi

77. İstehlak dəyəri nə zaman özünü büruzə verir?

- a) layihələndirmə zamanı
- b) bazarın axtarılması zamanı
- c) istehsal
- d) istifadə
- e)) istifadə və ya istehlak

78. Ekspertizanın strukturu aşağıdakı əsas komponentləri özündə birləşdirir. Bu komponentlər hansılardır?

- a)) subyektləri (ekspert)
- b) parametrləri
- c) səbəbləri
- d) üsulları
- e) sübutları

79. Ekspertizanın strukturu aşağıdakı əsas komponentləri özündə birləşdirir. Bu komponentlər hansılardır?

- a) sübutları
- b)) obyektləri
- c) parametrləri

- d) səbəbləri
- e) üsulları

80. Ekspertizanın strukturu aşağıdakı əsas komponentləri özündə birləşdirir. Bu komponentlər hansılardır?

- a) sübutları
- b) parametrləri
- c) səbəbləri
- d) üsulları
- e)) kriteriyaları

81. Ekspertizanın strukturu aşağıdakı əsas komponentləri özündə birləşdirir. Bu komponentlər hansılardır?

- a) sübutları
- b) parametrləri
- c) səbəbləri
- d) üsulları
- e)) metodları

82. Ekspertizanın strukturu aşağıdakı əsas komponentləri özündə birləşdirir. Bu komponentlər hansılardır?

- a) sübutları
- b) parametrləri
- c) səbəbləri
- d) üsulları
- e)) nəticə

83. Ekspert fəaliyyətinin subyektı dedikdə nə başa düşülür?

- a)) mallarının dəyəri üzrə fəaliyyəti həyata keçirən istehlakçılar əmtəə qrupu-ekspertlərə
- b) mal tədqiqatçıları
- c) keyfiyyət nəzarətçiləri
- d) auditorlar

e) müşahidəçilər qrupu

84. Ekspert komissiyaları məhz bu məqsədlə yaradılır. Bu məqsədi müəyyənləşdirin

- a) ekspertizanı səhih aparmaq üçün
- b) ekspertizanı dəqiq aparmaq üçün
- c) ekspertizanı dürüst aparmaq üçün
- d)) ekspertizanı keyfiyyətli aparmaq üçün
- e) ekspertizanı səriştəli aparmaq üçün

85. Ekspert komissiyaları adətən aşağıdakı sayda qrupdan ibarət olur. Həmin sayı müəyyən edin.

- a) 1
- b)) 2
- c) 3
- d) 4
- e) 5

86. Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkili prinsipi ... asılıdır.

- a)) ekspertizanın məqsədlərindən
- b) ekspertizanın xüsusiyyətlərindən
- c) ekspertizanın vəzifələrindən
- d) ekspertizanın funksiyalarından
- e) tədqiqat obyektinin xüsusiyyətlərindən

87. Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkili prinsipi ... asılıdır.

- a)) aparılma mərhələlərindən
- b) ekspertizanın xüsusiyyətlərindən
- c) ekspertizanın vəzifələrindən
- d) ekspertizanın funksiyalarından
- e) tədqiqat obyektinin xüsusiyyətlərindən

88. Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkili prinsipi ... asılıdır.

- a) ekspertizanın xüsusiyyətlərindən
- b) ekspertizanın vəzifələrindən
- c) ekspertizanın funksiyalarından
- d) tədqiqat obyektinin xüsusiyyətlərindən
- e)) baxılan məmulatların xüsusiyyətindən

89. Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkili prinsipi ... asılıdır.

- a) ekspertizanın xüsusiyyətlərindən
- b) ekspertizanın vəzifələrindən
- c) ekspertizanın funksiyalarından
- d) tədqiqat obyektinin xüsusiyyətlərindən
- e)) ekspertizanın aparılma şərtlərindən

90. Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkili prinsipi bu sənədlərə görə müəyyənləşdirilir. Bu sənəd hansıdır?

- a) normativ aktlara
- b) normativ-hüquqi sənədlərə
- c) texniki şərtlərə
- d) normativ-texniki sənədlərə
- e)) normativ sənədlərə

91. Ekspert komissiyalarının yaradılması aşağıda verilənlərdən biri ilə izah olunur. Düzgün olanını seçin.

- a)) istehlakçıya məlum olmayan xassələrə malik yeni əmtəə mallarının miqdarının kəskin artması
- b) metodlarının dəqiqliyi ilə
- c) bir sıra faktorlarla
- d) üsulların mütərəqqilliyi ilə
- e) istehsal olunan məhsulun keyfiyyətinin aliliyi ilə

92. Ekspert komissiyalarının yaradılması aşağıda verilənlərdən biri ilə izah olunur. Düzgün olanı seçin.

- a) metodlarının dəqiqliyi ilə
- b) bir sıra faktorlarla
- c) üsulların mütərrəqilliyi ilə
- d) istehsal olunan məhsulun keyfiyyətinin aliliyi ilə
- e)) keyfiyyətin qiymətləndirilməsi metodlarının dəqiqliyinə tələblərinin yüksəlməsi

93. Ekspert komissiyalarının yaradılması aşağıda verilənlərdən biri ilə izah olunur. Düzgün olanı seçin.

- a) metodlarının dəqiqliyi ilə
- b) bir sıra faktorlarla
- c) üsulların mütərrəqilliyi ilə
- d) istehsal olunan məhsulun keyfiyyətinin aliliyi ilə
- e)) bir sıra sosial-iqtisadi faktorların uçuğunun mürəkkəbliyi

94. Ekspertizanın neçə növü olduğunu məyyənləşdirin.

- a) 2
- b) 3
- c) 4
- d)) 5
- e) 6

95. Aşağıda göstərilənlərdən biri ekspertizanın növünə aiddir. Aid olanı tapın.

- a)) malların ekoloji ekspertizası
- b) sosial ekspertizası
- c) xammal ekspertizası
- d) texniki ekspertiza
- e) nəzarət ekspertizası

96. Aşağıda göstərilənlərdən biri ekspertizanın növünə aiddir. Aid olanı tapın.

- a) sosial ekspertizası
- b) xammal ekspertizası
- c) texniki ekspertiza
- d) nəzarət ekspertizası
- e)) iqtisadi ekspertiza

97. Ekoloji ekspertiza zamanı istehlakla bağlı aşağıdakı əməliyyatlar nəzərə alınır.Düzgün olanını seçin.

- a) daşınma
- b) istehsal
- c) istifadə
- d) satış
- e)) nəqlətmə

98. Ekoloji ekspertiza zamanı istehlakla bağlı aşağıdakı əməliyyatlar nəzərə alınır.Düzgün olanını seçin.

- a) daşınma
- b) istehsal
- c) istifadə
- d) satış
- e)) boşaltma

99. Ekoloji ekspertiza zamanı istehlakla bağlı aşağıdakı əməliyyatlar nəzərə alınır.Düzgün olanını seçin.

- a) daşınma
- b) istehsal
- c) istifadə
- d) satış
- e)) saxlanma , nəqlətmə, boşaltma, yükləmə və s.

100. Ekoloji ekspertiza zamanı istehlakla bağlı aşağıdakı əməliyyatlar nəzərə alınır.Düzgün olanını seçin.

- a) daşınma
- b) istehsal
- c) istifadə
- d) satış
- e)) yükləmə

101. Xüsusi biliyə malik olan ekspert tərəfindən iqtisadiyyat sahəsində aparılan tədqiqat belə adlanır.

- a) əmtəə
- b) texnoloji
- c)) iqtisadi
- d) ekoloji
- e) məhkəmə-hüquqi ekspertiza

102. İqtisadi ekspertizanın hansı məqsədlə aparıldığını müəyyənləşdirin.

- a)) faktiki vəziyyəti müəyyənləşdirmək
- b) təsərrüfat əməliyyatlarını təhlil etmək
- c) əmtəə mallarının keyfiyyətini təhlil etmək
- d) konflikt situasiyalarından səbəblərin araşdırılması
- e) ekspertlərə kömək

103. İqtisadi ekspertizadan nə zaman istifadə olunduğunu tapın.

- a)) əmtəə mallarının növlər üzrə buraxılış planlarının yerinə yetirilməsinin
- b) innovasiyalar
- c) müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər
- d) saxta gəlirlər
- e) müəssisədaxili ziyanın dərəcəsi

104. İqtisadi ekspertizadan nə zaman istifadə olunduğunu tapın.

- a) innovasiyalar
- b) müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər
- c) saxta gəlirlər

- d) müəssisədaxili ziyanın dərəcəsi
- e)) kəmiyyət üzrə buraxılış planlarının yerinə yetirilməsinin saxtalaşdırılması zamanı

105. İqtisadi ekspertizadan nə zaman istifadə olunduğunu tapın.

- a) innovasiyalar
- b) müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər
- c) saxta gəlirlər
- d) müəssisədaxili ziyanın dərəcəsi
- e)) keyfiyyət üzrə buraxılış planlarının yerinə yetirilməsinin saxtalaşdırılması zamanı

106. Ekspert rəyinin neçə hissədən ibarət olduğunu müəyyənləşdirin.

- a) 1
- b) 2
- c)) 3
- d) 4
- e) 5

107. Aşağıda verilənlərdən birində ekspertiza üçün təyin olunmuş işin nömrəsi və adı göstərilir, ekspertizanın aparılma zərurətinin qısa şərhı verilir. Düzgün olanını seçin.

- a)) giriş
- b) tədqiqat
- c) nəticə
- d) mündəricat
- e) təhlil

108. Girişdə nələr öz əksini tapır.

- a)) ekspertizanın nömrəsi və adı
- b) ekspertizanın işarəsi
- c) ekspertin mükəmməliyi
- d) ekspertin səriştəliliyi
- e) ekspertizaya daxil olan mal haqqında məlumat

109. Girişdə nələr öz əksini tapır.

- a)) ekspertiza təyin edən orqan haqqında məlumat
- b) ekspertizanın işarəsi
- c) ekspertin mükəmməliyi
- d) ekspertin səriştəliliyi
- e) ekspertizaya daxil olan mal haqqında məlumat

110. Girişdə nələr öz əksini tapır.

- a)) ekspertizanın aparılmasının hüquqi əsası
- b) ekspertizanın işarəsi
- c) ekspertin mükəmməliyi
- d) ekspertin səriştəliliyi
- e) ekspertizaya daxil olan mal haqqında məlumat

111. Girişdə nələr öz əksini tapır.

- a)) materialın ekspertizaya daxil olma tarixi rəyin imzalanma tarixi
- b) ekspertizanın işarəsi
- c) ekspertin mükəmməliyi
- d) ekspertin səriştəliliyi
- e) ekspertizaya daxil olan mal haqqında məlumat

112. Girişdə nələr öz əksini tapır.

- a) ekspertizanın işarəsi
- b) ekspertin mükəmməliyi
- c) ekspertin səriştəliliyi
- d) ekspertizaya daxil olan mal haqqında məlumat
- e)) ekspertlər haqqında məlumat - soyadı, adı atasının adı, təhsili, ixtisası, elmi dərəcəsi və adı, vəzifəsi

113. Girişdə nələr öz əksini tapır.

- a)) ekspertiza üçün daxil olmuş materialın adı
- b) ekspertizanın işarəsi

- c) ekspertin mükəmməliyi
- d) ekspertin səriştəliyi
- e) ekspertizaya daxil olan mal haqqında məlumat

114. Girişdə nələr öz əksini tapır.

- a)) tədqiq olunan ekspertiza obyektlərinin gətirilmə üsulu, qablaşdırma növü və rekvizitləri, həmçinin bir neçə ekspertiza növləri üzrə ilkin məlumatlar: ekspertizanı aparan zaman orada iştirak etmiş şəxslər haqqında məlumatlar
- b) ekspertizanın işarəsi
- c) ekspertin mükəmməliyi
- d) ekspertin səriştəliyi
- e) ekspertizaya daxil olan mal haqqında məlumat

115. Girişdə nələr öz əksini tapır.

- a)) ekspert qarşısında qoyulmuş məsələlər
- b) ekspertizanın işarəsi
- c) ekspertin mükəmməliyi
- d) ekspertin səriştəliyi
- e) ekspertizaya daxil olan mal haqqında məlumat

116. Aparılmış tədqiqat prosesi və onun nəticələrinin şərh olunduğu, müəyyən olunmuş faktların elmi izahının verildiyi hissəni göstərin.

- a) giriş
- b)) tədqiqat
- c) nəticə
- d) sintezləşdirici
- e) təhlil

117. Aparılmış tədqiqatın nəticələrinin ümumi qiymətləndirilməsinin və ekspertin gəldiyi nəticələrin əsaslandırılmasının verildiyi hissə necə adlanır?

- a) giriş

- b) təcrübi
- c) analiz
- d)) sintezləşdirici
- e) təhlil

118. Ekspert qarşısında qoyulmuş suallara verilən cavabların qeyd olunduğu hissə necə adlanır?

- a) giriş
- b) tədqiqat
- c)) nəticə
- d) analiz
- e) təhlil

119. Nəticələrin necə xarakter daşdığını müəyyənləşdirin.

- a) qeyri-məlum
- b) məlum
- c) birmənalı
- d) ikimənalı
- e)) konkret

120. Ekspertin nəticələrinin geniş yayılmış növlərini göstərin.

- a)) qəti və ehtimal
- b) ümumiləşdirici
- c) müəyyənləşdirici
- d) müşahidəedici
- e) abstrakt

121. Ekspertin nəticələrinin geniş yayılmış növlərini göstərin.

- a)) birmənalı və alternativ
- b) ümumiləşdirici
- c) müəyyənləşdirici
- d) müşahidəedici
- e) abstrakt

122. Ekspertin nəticələrinin geniş yayılmış növlərini göstərin.

- a)) mümkün olan və həqiqi
- b) ümumiləşdirici
- c) müəyyənləşdirici
- d) müşahidəedici
- e) abstrakt

123. Ekspertin nəticələrinin geniş yayılmış növlərini göstərin.

- a)) şərti və şərtsiz
- b) ümumiləşdirici
- c) müəyyənləşdirici
- d) müşahidəedici
- e) abstrakt

124. Ekspertin nəticələrinin geniş yayılmış növlərini göstərin.

- a) ümumiləşdirici
- b) müəyyənləşdirici
- c) müşahidəedici
- d) abstrakt
- e)) təsdiqedici və inkaredici

125. Metroloji ekspertizanın kimlər tərəfindən aparıldığını göstərin

- a) metroloq
- b) texnoloq
- c) konstruktor
- d)) istehsalat bölməsi mütəxəssisləri
- e) ekspertlər

126. Metroloji ekspertizanın kimlər tərəfindən aparıldığını göstərin.

- a) metroloq

- b) texnoloq
- c) konstruktor
- d) ekspertlər
- e)) metroloji xidmət mütəxəssisləri

127. İstehsalat bölməsi mütəxəssisləri məhz bunu ekspertiza edir.Bu nədir?

- a)) ölçülən parametrlərin həcmi
- b) ölçülən parametrlərin çəkisini
- c) ölçülən parametrlərin kütləsini
- d) ölçülən parametrlərin sayını
- e) ölçülən parametrlərin qabarit ölçülərini

128. İstehsalat bölməsi mütəxəssisləri məhz bunu ekspertiza edir.Bu nədir?

- a)) ölçülən parametrlərin nomenklaturasını
- b) ölçülən parametrlərin çəkisini
- c) ölçülən parametrlərin kütləsini
- d) ölçülən parametrlərin sayını
- e) ölçülən parametrlərin qabarit ölçülərini

129. İstehsalat bölməsi mütəxəssisləri məhz bunu ekspertiza edir.Bu nədir?

- a)) ölçmə həddlərini
- b) ölçülən parametrlərin çəkisini
- c) ölçülən parametrlərin kütləsini
- d) ölçülən parametrlərin sayını
- e) ölçülən parametrlərin qabarit ölçülərini

130. İstehsalat bölməsi mütəxəssisləri məhz bunu ekspertiza edir.Bu nədir?

- a)) təsiredici şəraiti
- b) ölçülən parametrlərin çəkisini
- c) ölçülən parametrlərin kütləsini
- d) ölçülən parametrlərin sayını
- e) ölçülən parametrlərin qabarit ölçülərini

131. Metroloji ekspertizanın daha səmərəli olduğu vaxtı göstərin.

- a)) məhsulun işlənib hazırlanmasının ilk mərhələlərində
- b) məhsulun layihələndirilməsi mərhələsində
- c) istehsalata qoyulması mərhələsində
- d) istismar mərhələsində
- e) satış mərhələsində

132. Metroloji xidmət mütəxəssislərinin ekspertiza obyektinə aşağıda verilənlərdən hansı ola bilər?

- a)) ölçmələrin yerinə yetirilmə metodları
- b) təsiredici şərait
- c) ölçmə həddləri
- d) ölçmələr
- e) ölçülən parametrlərin nomenklaturası

133. Metroloji xidmət mütəxəssislərinin ekspertiza obyektinə aşağıda verilənlərdən hansı ola bilər?

- a) ölçmələr
- b) təsiredici şərait
- c) ölçmə həddləri
- d)) ölçmə vasitələrinin seçilməsi
- e) ölçülən parametrlərin nomenklaturası

134. Çox hallarda ekspertizanı hazırkı istiqamət üzrə aşağıdakı mütəxəssislərdən biri apara bilər. Həmin mütəxəssisi müəyyən edin.

- a)) konstruktor
- b) norma nəzarətçi
- c) keyfiyyət üzrə mütəxəssis
- d) satış mütəxəssisi
- e) marketoloq

135. Çox hallarda ekspertizanı hazırkı istiqamət üzrə aşağıdakı mütəxəssislərdən biri apara bilər. Həmin mütəxəssisi müəyyən edin.

- a) norma nəzarətçi
- b) keyfiyyət üzrə mütəxəssis
- c) satış mütəxəssisi
- d) marketoloq
- e)) texnoloq

136. Çox hallarda ekspertizanı hazırkı istiqamət üzrə aşağıdakı mütəxəssislərdən biri apara bilər. Həmin mütəxəssisi müəyyən edin.

- a) norma nəzarətçi
- b) keyfiyyət üzrə mütəxəssis
- c) satış mütəxəssisi
- d) marketoloq
- e)) metroloq

137. Hər iki halda ekspertizanı bir mütəxəssis apardıqda ekspertizanın səmərəliliyi belə dəyişir. Düzgün cavabı müəyyən et.

- a) artır
- b) azalır
- c) yüksəlir
- d) yaxşılaşır
- e)) aşağı düşür

138. Ekspertiza zamanı daha çox səmərənin alındığı halı müəyyənləşdirin.

- a)) ekspertizanı lazımi ixtisaslara və peşə hazırlığına malik mütəxəssis qrupları apardıqda
- b) ekspertizanı texnoloq apardıqda
- c) ekspertizanı metroloq apardıqda
- d) ekspertizanı istehsalat bölməsi mütəxəssisi apardıqda
- e) ekspertizanı metroloji xidmət mütəxəssisi apardıqda

139. Müəssisələrdə metroloji nəzarətin aşağıda göstərilən formalarından hansı istifadə olunur?

- a)) müxtəlif
- b) bir sıra
- c) bir neçə
- d) bəzi
- e) istənilən qədər

140. Metroloji norma nəzarətin təşkil olunduğu yeri müəyyənləşdirin.

- a)) konstruktor şöbəsində
- b) keyfiyyətə nəzarət şöbəsində
- c) hazırlıq sexində
- d) qablaşdırmada sahədə
- e) nəqletmədə

141. Metroloji norma nəzarətin təşkil olunduğu yeri müəyyənləşdirin.

- a)) texnoloji şöbədə
- b) keyfiyyətə nəzarət şöbəsində
- c) hazırlıq sexində
- d) qablaşdırmada sahədə
- e) nəqletmədə

142. Metroloji norma nəzarətin təşkil olunduğu yeri müəyyənləşdirin.

- a)) bütövlükdə müəssisədə
- b) keyfiyyətə nəzarət şöbəsində
- c) hazırlıq sexində
- d) qablaşdırmada sahədə
- e) nəqletmədə

143. Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- a)) məmulatların işlənilib hazırlanmasına sifarişlər
- b) standartlar
- c) müddəalar

- d) aktlar
- e) proqramlar

144. Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- a)) ölçmə vasitələrinin alınmasına sifarişlər
- b) standartlar
- c) müddəalar
- d) aktlar
- e) proqramlar

145. Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- a)) texniki şərtlər
- b) standartlar
- c) müddəalar
- d) aktlar
- e) proqramlar

146. Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- a)) texniki tapşırıqlar
- b) standartlar
- c) müddəalar
- d) aktlar
- e) proqramlar

147. Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- a) standartlar
- b) müddəalar
- c) aktlar

- d) proqramlar
- e)) texniki layihələr

148. Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- a)) eskizləri
- b) layihələri
- c) çertyojları
- d) ülgüləri
- e) konstruksiyaları

149. Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- a)) sınaq proqramlarını
- b) layihələri
- c) çertyojları
- d) ülgüləri
- e) konstruksiyaları

150. Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- a)) sınaq metodikalarını
- b) layihələri
- c) çertyojları
- d) ülgüləri
- e) konstruksiyaları

151. Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- a)) parametrlərin ölçülmə (nəzarət) metodikalarını
- b) layihələri
- c) çertyojları

- d) ülgüləri
- e) konstruksiyaları

152. Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- a) layihələri
- b) çertyojları
- c) ülgüləri
- d) konstruksiyaları
- e)) standartlaşdırılmayan ölçmə vasitələrinin yaradılması üçün texniki

153. Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- a)) ölçü cihazının sazlığı
- b) ölçülən parametrlərin nomenklaturasının əməyin mühafisəsi, ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi nöqtəyi-nəzərindən kifayətolub-olmaması
- c) sənəddə ölçmə vasitələrinin dəqiqlik xarakteristikalarına qoyulan tələblərin tam və düzgün olması
- d) təklif edilmiş ölçmə vasitələrinin oxşar (anoloji) vasitələrlə əvəz olunmasının mümkünlüyü
- e) fiziki kəmiyyətlərin terminlərinin, adlarının və işarələrinin düzgün tətbiq olunması

154. Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- a) məmulatın ölçülən parametrlərinin seçilmiş nomenklaturasının kifayətlilik və iqtisadi səmərəlilik nöqtəyi-nəzərdən məqsədəuyğunluğu
- b)) sınaqdan keçirilən məmulatın keyfiyyəti
- c) sənəddə ölçmə vasitələrinin dəqiqlik xarakteristikalarına qoyulan tələblərin tam və düzgün olması
- d) təklif edilmiş ölçmə vasitələrinin oxşar (anoloji) vasitələrlə əvəz olunmasının mümkünlüyü
- e) fiziki kəmiyyətlərin terminlərinin, adlarının və işarələrinin düzgün tətbiq olunması

155. Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- a) məmulatın ölçülən parametrlərinin seçilmiş nomenklaturasının kifayətlilik və iqtisadi səmərəlilik nöqtəyi-nəzərdən məqsədəuyğunluğu

- b) ölçülən parametrlərin nomenklaturasının əməyin mühafisəsi, ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi nöqtəyi-nəzərindən kifayət olub-olmaması
- c)) ölçü cihazlarının göstərişləri
- d) təklif edilmiş ölçmə vasitələrinin oxşar (anoloji) vasitələrlə əvəz olunmasının mümkünlüyü
- e) fiziki kəmiyyətlərin terminlərinin, adlarının və işarələrinin düzgün tətbiq olunması

156. Bu texniki sənədlərin ekspertizası texniki tapşırığın razılaşdırılması və dövlət qəbul sınaqlarının proqramının təsdiq olunması zamanı aparılır. Bu texniki sənədlər necə adlanır?

- a) ölçmə vasitələrinə aid texniki sənədlər
- b) standartların layihələri
- c) normativ – texniki sənədlər
- d)) ölçmə vasitələrinə aid texniki sənədlər və standart layihələr
- e) texniki şərtlər

157. Aşağıda göstərilənlərdən hansı ekspertizanın əsas məqsədlərinə aid deyildir?

- a)) normaların müəyyən edilməsi
- b) tələb olunan dəqiqliyin təmin edilməsi
- c) ölçmə vasitələrinin normalaşdırılmış metroloji xarakteristikalarının ölçmə texnikasının müasir səviyyəsinə uyğunluğunun qiymətləndirilməsi
- d) ölçmə vasitələrinin işlənməsinə, hazırlanmasına və istismarına sərf olunan xərclərin azaldılması
- e) yeni işlənilib hazırlanan ölçmə vasitələrinin metroloji təminatının yoxlanılması, yoxlama vasitələrinin və ölçmə vasitələrinin yoxlanması (atəstasiyası) üzrə normativ-texniki sənədlərin eyni vaxtda yaradılmasına tələblərin irəli sürülməsi

158. Aşağıda göstərilənlərdən hansı ekspertizanın əsas məqsədlərinə aid deyildir?

- a) ölçmə vəhdətinin təmin edilməsi
- b)) ölçməni aparan şəxsin əhval-ruhiyyəsi
- c) ölçmə vasitələrinin normalaşdırılmış metroloji xarakteristikalarının ölçmə texnikasının müasir səviyyəsinə uyğunluğunun qiymətləndirilməsi
- d) ölçmə vasitələrinin işlənməsinə, hazırlanmasına və istismarına sərf olunan xərclərin azaldılması
- e) yeni işlənilib hazırlanan ölçmə vasitələrinin metroloji təminatının yoxlanılması, yoxlama vasitələrinin və ölçmə vasitələrinin yoxlanması (atəstasiyası) üzrə normativ-texniki sənədlərin eyni vaxtda yaradılmasına tələblərin irəli sürülməsi

159. Aşağıda göstərilənlərdən hansı ekspertizanın əsas məqsədlərinə aid deyildir?

- a) ölçmə vəhdətinin təmin edilməsi
- b) tələb olunan dəqiqliyin təmin edilməsi
- c)) təchizatın normallığı
- d) ölçmə vasitələrinin işlənməsinə, hazırlanmasına və istismarına sərf olunan xərclərin azaldılması
- e) yeni işlənilib hazırlanan ölçmə vasitələrinin metroloji təminatının yoxlanması, yoxlama vasitələrinin və ölçmə vasitələrinin yoxlanması atesstasiyası) üzrə normativ-texniki sənədlərin eyni vaxtda yaradılmasına tələblərin irəli sürülməsi

160. Aşağıda göstərilənlərdən hansı ekspertizanın əsas məqsədlərinə aid deyildir?

- a) ölçmə vəhdətinin təmin edilməsi
- b) tələb olunan dəqiqliyin təmin edilməsi
- c) ölçmə vasitələrinin normalaşdırılmış metroloji xarakteristikalarının ölçmə texnikasının müasir səviyyəsinə uyğunluğunun qiymətləndirilməsi
- d)) ölçmə vasitələrinin hazırlanmasına sərf olunan vaxt
- e) yeni işlənilib hazırlanan ölçmə vasitələrinin metroloji təminatının yoxlanması, yoxlama vasitələrinin və ölçmə vasitələrinin yoxlanması (atesstasiyası) üzrə normativ-texniki sənədlərin eyni vaxtda yaradılmasına tələblərin irəli sürülməsi

161. Aşağıda göstərilənlərdən hansı ekspertizanın əsas məqsədlərinə aid deyildir?

- a) ölçmə vəhdətinin təmin edilməsi
- b) tələb olunan dəqiqliyin təmin edilməsi
- c) ölçmə vasitələrinin normalaşdırılmış metroloji xarakteristikalarının ölçmə texnikasının müasir səviyyəsinə uyğunluğunun qiymətləndirilməsi
- d) ölçmə vasitələrinin işlənməsinə, hazırlanmasına və istismarına sərf olunan xərclərin azaldılması
- e)) ölçmə vasitələrinin sertifikatlaşdırılması

162. Texniki tapşırığın ekspertizasında nələr müəyyən edilmir?

- a)) müşahidələrin səlisliyi
- b) texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- c) texniki tapşırığın tələblərinin mövcud standartlara və digər normativ- texniki sənədlərə uyğun olması

- d) yeni işlənib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun olması
- e) normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması

163. Texniki tapşırığın ekspertizasında nələr müəyyən edilmir?

- a) texniki tapşırığın məzmununun qoyulmuş tələblərə uyğunluğu
- b)) ölçmə vasitələrinin dəqiqlik normaları
- c) texniki tapşırığın tələblərinin mövcud standartlara və digər normativ- texniki sənədlərə uyğun olması
- d) yeni işlənib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun olması
- e) normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması

164. Texniki tapşırığın ekspertizasında nələr müəyyən edilmir?

- a) texniki tapşırığın məzmununun qoyulmuş tələblərə uyğunluğu
- b) texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- c) ölçü avadanlıqlarının attestasiyası
- d)) yeni işlənib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun olması
- e) normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması

165. Texniki tapşırığın ekspertizasında nələr müəyyən edilmir?

- a) texniki tapşırığın məzmununun qoyulmuş tələblərə uyğunluğu
- b) texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- c) texniki tapşırığın tələblərinin mövcud standartlara və digər normativ- texniki sənədlərə uyğun olması
- d)) ölçmə metodları
- e) normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması

166. Texniki tapşırıqın ekspertizasında nələr müəyyən edilmir?

- a) texniki tapşırıqın məzmununun qoyulmuş tələblərə uyğunluğu
- b) texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- c) texniki tapşırıqın tələblərinin mövcud standartlara və digər normativ-texniki sənədlərə uyğun olması
- d) yeni işlənilib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun olması
- e)) ekspertin kvalifikasiyası

167. Texniki tapşırıqın ekspertizasında nələr müəyyən edilmir?

- a)) ölçmənin aparılma şəraiti
- b) texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- c) texniki tapşırıqın tələblərinin mövcud standartlara və digər normativ- texniki sənədlərə uyğun olması
- d) yeni işlənilib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun olması
- e) normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması

168. Texniki tapşırıqın ekspertizasında nələr müəyyən edilmir?

- a) ölçmə vasitəsinin zavoddan buraxılması zamanı və istismarı prosesində metroloji təminatının mümkünlüyü
- b) texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- c)) texniki tapşırıqın razılaşdırılması
- d) yeni işlənilib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun olması
- e) normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması

169. Texniki tapşırığın ekspertizasında nələr müəyyən edilmir?

- a) ölçmə vasitəsinin zavoddan buraxılması zamanı və istismarı prosesində metroloji təminatının mümkünlüyü
- b) texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- c) texniki tapşırıqda istifadə edilən fiziki kəmiyyət vahidlərinin və terminlərin mövcud standartlara uyğun olması
- d)) ölçmə vasitələrinin qeydiyyatının olması
- e) normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması

170. Dövlət qəbul sınağı və ya metroloji attestasiya proqramının ekspertizası zamanı nələr müəyyən edilmir?

- a)) məhsulun integral göstəriciləri
- b) etibarlılıq səviyyəsinin kifayət qədər olmasının qiymətləndirilməsi
- c) hazırlayıcı müəssisədə (zavodda) və istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi
- d) yeni yaradılan ölçmə vasitələrinin elmi-texniki səviyyəsinin ən yaxşı yerli və xarici analoqlar ilə müqayisədə qiymətləndirilməsi
- e) istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi

171. Dövlət qəbul sınağı və ya metroloji attestasiya proqramının ekspertizası zamanı nələr müəyyən edilmir?

- a) texniki tapşırığın, texniki şərtlərin, texniki səviyyə kartlarının, texniki izahatın, yoxlama üzrə normativ-texniki sənədlərin, dövlət sınaq proqramlarının, ilkin sınaq materiallarının və etibarlılığa aid materialların metroloji ekspertizası
- b)) sazlamanın effektivliyi
- c) hazırlayıcı müəssisədə (zavodda) və istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi
- d) yeni yaradılan ölçmə vasitələrinin elmi-texniki səviyyəsinin ən yaxşı yerli və xarici analoqlar ilə müqayisədə qiymətləndirilməsi
- e) istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi

172. Dövlət qəbul sınağı və ya metroloji attestasiya proqramının ekspertizası zamanı nələr müəyyən edilmir?

- a) tapşırığın, texniki şərtlərin, texniki səviyyə kartlarının, texniki izahatın, yoxlama üzrə normativ-texniki sənədlərin, dövlət sınaq proqramlarının, ilkin sınaq materiallarının və etibarlılığa aid materialların metroloji ekspertizası
- b) etibarlılıq səviyyəsinin kifayət qədər olmasının qiymətləndirilməsi
- c)) məhsulun təyinat göstəriciləri
- d) yeni yaradılan ölçmə vasitələrinin elmi-texniki səviyyəsinin ən yaxşı yerli və xarici analoqlar ilə müqayisədə qiymətləndirilməsi
- e) istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi

173. Dövlət qəbul sınağı və ya metroloji attestasiya proqramının ekspertizası zamanı nələr müəyyən edilmir?

- a) texniki tapşırığın, texniki şərtlərin, texniki səviyyə kartlarının, texniki izahatın, yoxlama üzrə normativ-texniki sənədlərin, dövlət sınaq proqramlarının, ilkin sınaq materiallarının və etibarlılığa aid materialların metroloji ekspertizası
- b) etibarlılıq səviyyəsinin kifayət qədər olmasının qiymətləndirilməsi
- c) hazırlayıcı müəssisədə (zavodda) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi
- d)) məhsulun estetik göstəriciləri
- e) istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi

174. Müəssisədə metroloji ekspertiza aparan mühəndis-metroloq hansı sənədlərin müddəalarını əsas götürməlidir?

- a) texniki şərtlərin
- b) dövlət standartlarının
- c) beynəlxalq standartların
- d) dövlətlərarası standartların
- e)) standartların və digər normativ-texniki sənədlərin

175. Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- a)) məhsula aid olan texniki tələbləri özündə birləşdirən bütün növ standartların layihələri
- b) texniki şərtlər

- c) keyfiyyət kartaları
- d) kəmiyyət kartaları
- e) sınaqların proqramları

176. Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- a)) ölçmə dəqiqlik normaları
- b) texniki şərtlər
- c) keyfiyyət kartaları
- d) kəmiyyət kartaları
- e) sınaqların proqramları

177. Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- a)) ölçmə metodları
- b) texniki şərtlər
- c) keyfiyyət kartaları
- d) kəmiyyət kartaları
- e) sınaqların proqramları

178. Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- a)) ölçmə vasitələri
- b) texniki şərtlər
- c) keyfiyyət kartaları
- d) kəmiyyət kartaları
- e) sınaqların proqramları

179. Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- a) texniki şərtlər
- b) keyfiyyət kartaları
- c) kəmiyyət kartaları
- d) sınaqların proqramları
- e)) digər metroloji tələbləri və qaydaları təyin edən standartların layihələri

180. Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- a)) fiziki konstantlar
- b) texniki şərtlər
- c) keyfiyyət kartaları
- d) kəmiyyət kartaları
- e) sınaqların proqramları

181. Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- a) texniki şərtlər
- b)) maddə və materialların xassələri haqqında məlumatları özündə birləşdirən standartların layihələri
- c) keyfiyyət kartaları
- d) kəmiyyət kartaları
- e) sınaqların proqramları

182. Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- a)) sazlaşmanın elementləri
- b) ölçmələrin texniki və iqtisadi cəhətdən əsaslandırılmış dəqiqlik normalarının olmasının müəyyən edilməsi
- c) nəzarət metodu və vasitələrinə, ölçmələrin yerinə yetirilmə metodikasına aid tələblərin tam və düzgün olmasının müəyyən edilməsi
- d) standartlaşdırılan obyektin işlənilib hazırlanması, istehsalı, sınağı, istismarı və təmiri prosesində parametrlərə nəzarət zamanı lazımi dəqiqliklə ölçmələrin mümkünlüyünün qiymətləndirilməsi
- e) ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi

183. Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- a) məhsulun keyfiyyətinə, texnoloji proseslərin rejimlərinə nəzarət zamanı ölçülən parametrlərin nomenklaturasının optimallığının təyin edilməsi
- b)) ölçmə mexanizmi
- c) nəzarət metodu və vasitələrinə, ölçmələrin yerinə yetirilmə metodikasına aid tələblərin tam və düzgün olmasının müəyyən edilməsi

- d) standartlaşdırılan obyektin işlənib hazırlanması, istehsalı, sınağı, istismarı və təmiri prosesində parametrlərə nəzarət zamanı lazımi dəqiqliklə ölçmələrin mümkünlüyünün qiymətləndirilməsi
- e) ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi

184. Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- a) məhsulun keyfiyyətinə, texnoloji proseslərin rejimlərinə nəzarət zamanı ölçülən parametrlərin nomenklaturasının optimallığının təyin edilməsi
- b) ölçmələrin texniki və iqtisadi cəhətdən əsaslandırılmış dəqiqlik normalarının olmasının müəyyən edilməsi
- c)) ölçmələrin dəqiqliyi
- d) standartlaşdırılan obyektin işlənib hazırlanması, istehsalı, sınağı, istismarı və təmiri prosesində parametrlərə nəzarət zamanı lazımi dəqiqliklə ölçmələrin mümkünlüyünün qiymətləndirilməsi
- e) ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi

185. Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir? [Yeni sual]

- a) məhsulun keyfiyyətinə, texnoloji proseslərin rejimlərinə nəzarət zamanı ölçülən parametrlərin nomenklaturasının optimallığının təyin edilməsi
- b) ölçmələrin texniki və iqtisadi cəhətdən əsaslandırılmış dəqiqlik normalarının olmasının müəyyən edilməsi
- c) nəzarət metodu və vasitələrinə, ölçmələrin yerinə yetirilmə metodikasına aid tələblərin tam və düzgün olmasının müəyyən edilməsi
- d)) məhsulun keyfiyyət göstəriciləri
- e) ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi

186. Normativ – texniki sənədlərin metroloji ekspertizasını aparan mütəxəssislərə kim metodiki rəhbərlik edir?

- a)) müəssisənin baş metroloqu
- b) müəssisənin baş mühəndisi
- c) istehsal bölməsinin mütəxəssisi
- d) müəssisə metroloji xidmətinin mütəxəssisi
- e) ərazi metroloji xidmət orqanının nümayəndəsi

187. Ekspertiza kim tərəfindən aparıla bilər?

- a) müəssisənin baş metroloqu
- b)) mühəndis-metroloq
- c) istehsal bölməsinin mütəxəssisi
- d) müəssisə metroloji xidmətinin mütəxəssisi
- e) ərazi metroloji xidmət orqanının nümayəndəsi

188. Ekspertizanı aparən mühəndis-metroloq nələri bilmiyə bilər?

- a)) məhsulun sifarişçisinin kimliyini
- b) ölçmələrin dəqiqlik normalarını və aparılma qaydalarını müəyyən edən mövcud standartları, əsasnamələri, təlimatları və digər normativ-texniki sənədləri
- c) buraxılan məhsula nəzarətin müasir metodlarını
- d) analoji məhsulların yeni nəzarət metod və vasitələrinin işlənilib hazırlanması üzrə yerli və xarici ölkə mütəxəssislərinin qabaqcıl iş təcrübəsini
- e) istehsalatın iqtisadiyyatının və təşkilinin əsaslarını

189. Ekspertizanı aparən mühəndis-metroloq nələri bilmiyə bilər?

- a) seriyalı buraxılan ölçmə vasitələrinin konstruksiyasını, iş prinsipini və istismar şəraitini
- b)) ekspertizanın başa çatması müddətini
- c) buraxılan məhsula nəzarətin müasir metodlarını
- d) analoji məhsulların yeni nəzarət metod və vasitələrinin işlənilib hazırlanması üzrə yerli və xarici ölkə mütəxəssislərinin qabaqcıl iş təcrübəsini
- e) istehsalatın iqtisadiyyatının və təşkilinin əsaslarını

190. Ekspertizanı aparən mühəndis-metroloq nələri bilmiyə bilər?

- a) seriyalı buraxılan ölçmə vasitələrinin konstruksiyasını, iş prinsipini və istismar şəraitini
- b) ölçmələrin dəqiqlik normalarını və aparılma qaydalarını müəyyən edən mövcud standartları, əsasnamələri, təlimatları və digər normativ-texniki sənədləri
- c)) ölçüləcək parametrlərin xüsusiyyətlərini
- d) analoji məhsulların yeni nəzarət metod və vasitələrinin işlənilib hazırlanması üzrə yerli və xarici ölkə mütəxəssislərinin qabaqcıl iş təcrübəsini
- e) istehsalatın iqtisadiyyatının və təşkilinin əsaslarını

191. Ekspertizanı aparan mühəndis-metroloq nələri bilməyi bilər?

- a) seriyalı buraxılan ölçmə vasitələrinin konstruksiyasını, iş prinsipini və istismar şəraitini
- b) ölçmələrin dəqiqlik normalarını və aparılma qaydalarını müəyyən edən mövcud standartları, əsasnamələri, təlimatları və digər normativ-texniki sənədləri
- c) buraxılan məhsula nəzarətin müasir metodlarını
- d)) məhsulun tədavülü haqqında məlumatları
- e) istehsalatın iqtisadiyyatının və təşkilinin əsaslarını

192. Ekspertizanı aparan mühəndis-metroloq nələri bilməlidir?

- a) seriyalı buraxılan ölçmə vasitələrinin konstruksiyasını, iş prinsipini və istismar şəraitini
- b) ölçmələrin dəqiqlik normalarını və aparılma qaydalarını müəyyən edən mövcud standartları, əsasnamələri, təlimatları və digər normativ-texniki sənədləri
- c) buraxılan məhsula nəzarətin müasir metodlarını
- d) analogi məhsulların yeni nəzarət metod və vasitələrinin işlənilib hazırlanması üzrə yerli və xarici ölkə mütəxəssislərinin qabaqcıl iş təcrübəsini
- e)) səmərəlilik dərəcəsini

193. Mühəndis-metroloq nələri yerinə yetirməyi bilər?

- a)) seriyalı buraxılan ölçmə vasitələrinin konstruksiyalaşdırılmasını
- b) yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradları və ölçmə metodlarının təkmilləşdirilməsi üzrə təklifləri müəyyən olunmuş qaydada tərtib etməlidir
- c) xətlərin təhlilini, onların xarakterik əlamətlərinə görə sinifləşdirilməsi və gələcəkdə metroloji xarakterli xətlərin qarşısını almaq üçün iradların və təkliflərin ucbatunu aparmalıdır
- d) lazımi dəqiqliyi təmin etməyən ölçmə metod və vasitələrinin tətbiqi nəticəsində baş vermiş zayın aşkar edilməsində və onun aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etməlidir
- e) istehsalatda tətbiq olunan ölçmə və nəzarət vasitələrinin təkmilləşdirilməsi məqsədi ilə onların istismar xassələrini öyrənməlidir

194. Mühəndis-metroloq nələri yerinə yetirməyi bilər?

- a) işlənen sənədlərin standartların tələblərinə uyğunluğunu yoxlamalıdır
- b)) buraxılan məhsula nəzarət işini

- c) xətalərin təhlilini, onların xarakterik əlamətlərinə görə sinifləşdirilməsi və gələcəkdə metroloji xarakterli xətalərin qarşısını almaq üçün iradələrin və təkliflərin ucbotunu aparmalıdır
- d) lazımi dəqiqliyi təmin etməyən ölçmə metod və vasitələrinin tətbiqi nəticəsində baş vermiş zayın aşkar edilməsində və onun aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etməlidir
- e) istehsalatda tətbiq olunan ölçmə və nəzarət vasitələrinin təkmilləşdirilməsi məqsədi ilə onların istismar xassələrini öyrənməlidir

195. Mühəndis-metroloq nələri yerinə yetirmiyə bilər?

- a) işlənən sənədlərin standartların tələblərinə uyğunluğunu yoxlamalıdır
- b) yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradələri və ölçmə metodlarının təkmilləşdirilməsi üzrə təklifləri müəyyən olunmuş qaydada tərtib etməlidir
- c)) istehsalatın iqtisadiyyatını
- d) lazımi dəqiqliyi təmin etməyən ölçmə metod və vasitələrinin tətbiqi nəticəsində baş vermiş zayın aşkar edilməsində və onun aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etməlidir
- e) istehsalatda tətbiq olunan ölçmə və nəzarət vasitələrinin təkmilləşdirilməsi məqsədi ilə onların istismar xassələrini öyrənməlidir

196. Mühəndis-metroloq nələri yerinə yetirmiyə bilər?

- a) işlənən sənədlərin standartların tələblərinə uyğunluğunu yoxlamalıdır
- b) yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradələri və ölçmə metodlarının təkmilləşdirilməsi üzrə təklifləri müəyyən olunmuş qaydada tərtib etməlidir
- c) xətalərin təhlilini, onların xarakterik əlamətlərinə görə sinifləşdirilməsi və gələcəkdə metroloji xarakterli xətalərin qarşısını almaq üçün iradələrin və təkliflərin ucbotunu aparmalıdır
- d)) istehsalatın təşkili işini
- e) istehsalatda tətbiq olunan ölçmə və nəzarət vasitələrinin təkmilləşdirilməsi məqsədi ilə onların istismar xassələrini öyrənməlidir

197. Mühəndis-metroloq nələri yerinə yetirmiyə bilər?

- a) işlənən sənədlərin standartların tələblərinə uyğunluğunu yoxlamalıdır
- b) yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradələri və ölçmə metodlarının təkmilləşdirilməsi üzrə təklifləri müəyyən olunmuş qaydada tərtib etməlidir
- c) xətalərin təhlilini, onların xarakterik əlamətlərinə görə sinifləşdirilməsi və gələcəkdə metroloji xarakterli xətalərin qarşısını almaq üçün iradələrin və təkliflərin ucbotunu aparmalıdır

- d) lazımi dəqiqliyi təmin etməyən ölçmə metod və vasitələrinin tətbiqi nəticəsində baş vermiş zayın aşkar eedilməsində və onun aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etməlidir
- e)) buraxılan məhsulların uçotunu

198. Ekspert metroloji ekspertizanın həyata keçirilməsi zamanı sənədi işləyənlə eyni səviyyədə aşağıda göstərilənlər üzrə şəxsi məsuliyyət daşıyır:

- a)) ölçmə dəqiqliyini təmin edən ölçmə vasitələrinin düzgün seçilməsi üçün
- b) işlənən sənədlərin standartların tələblərinə uyğunluğu üçün
- c) yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradlar üçün
- d) xətalərin düzgün təhlili üçün
- e) lazımi dəqiqliyi təmin etməyən ölçmə metodları üçün

199. Ekspert metroloji ekspertizanın həyata keçirilməsi zamanı sənədi işləyənlə eyni səviyyədə aşağıda göstərilənlər üzrə şəxsi məsuliyyət daşıyır:

- a)) metroloji ekspertiza üzrə edilmiş irad və təkliflərin düzgün və texniki cəhətdən əsaslı olması üçün
- b) işlənən sənədlərin standartların tələblərinə uyğunluğu üçün
- c) yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradlar üçün
- d) xətalərin düzgün təhlili üçün
- e) lazımi dəqiqliyi təmin etməyən ölçmə metodları üçün

200. Ekspert metroloji ekspertizanın həyata keçirilməsi zamanı sənədi işləyənlə eyni səviyyədə aşağıda göstərilənlər üzrə şəxsi məsuliyyət daşıyır:

- a) işlənən sənədlərin standartların tələblərinə uyğunluğu üçün
- b) yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradlar üçün
- c) xətalərin düzgün təhlili üçün
- d) lazımi dəqiqliyi təmin etməyən ölçmə metodları üçün
- e)) layihələndirmə praktikasında ən mütərəqqi və yüksək dəqiqlikli nəzarət metod və vasitələrinin tətbiqi üçün

201. Ölçmələrin ümumi dəqiqliyi nə ilə təyin edilir?

- a) onların yerinə yetirilmə vasitələri ilə
- b) onların yerinə yetirilmə üsulları ilə
- c)) onların yerinə yetirilmə metodikaları ilə
- d) onların yerinə yetirilmə qaydaları ilə
- e) onları yerinə yetirən mütəxəssisin peşə hazırlığı ilə

202. Ölçmələrin yerinə yetirilmə metodikası dedikdə nə başa düşülür?

- a)) metodların məcmuu
- b) yoxlamaların məcmuu
- c) sınaqların məcmuu
- d) müşahidələrin məcmuu
- e) tədqiqat işlərinin məcmuu

203. Ölçmələrin yerinə yetirilmə metodikası dedikdə nə başa düşülür?

- a)) ölçmə vasitələrinin məcmuu
- b) yoxlamaların məcmuu
- c) sınaqların məcmuu
- d) müşahidələrin məcmuu
- e) tədqiqat işlərinin məcmuu

204. Ölçmələrin yerinə yetirilmə metodikası dedikdə nə başa düşülür?

- a)) ölçmə əməliyyatının məcmuu
- b) yoxlamaların məcmuu
- c) sınaqların məcmuu
- d) müşahidələrin məcmuu
- e) tədqiqat işlərinin məcmuu

205. Ölçmələrin yerinə yetirilmə metodikası dedikdə nə başa düşülür?

- a) yoxlamaların məcmuu
- b) sınaqların məcmuu
- c) müşahidələrin məcmuu

- d) tədqiqat işlərinin məcmuu
- e)) ölçmə nəticələrinin işlənmə qaydalarının məcmuu

206. Xətalara əsas hissəsi hansı səbəbdən yaranır?

- a) ölçmə vasitələrinin mükəmməl olmamasından
- b) ölçmə üsullarının mükəmməl olmamasından
- c) ölçmə vasitələrinin xətlərindən
- d) ölçməni yerinə yetirən şəxsin hazırlıqsızlığından
- e)) ölçmə metodlarının mükəmməl olmamasından

207. Ölçmələrin dəqiqliyi nədən asılıdır?

- a)) tətbiq olunan ölçmə vasitəsinin dəqiqliyindən
- b) ölçmənin növündən
- c) ölçmənin xüsusiyyətindən
- d) ölçmə vasitəsinin göstərişindən
- e) ölçülən obyektinin xüsusiyyətindən

208. Ölçmələrin dəqiqliyi nədən asılıdır?

- a)) ölçmə metodunun dəqiqliyindən
- b) ölçmənin növündən
- c) ölçmənin xüsusiyyətindən
- d) ölçmə vasitəsinin göstərişindən
- e) ölçülən obyektinin xüsusiyyətindən

209. Ölçmələrin dəqiqliyi nədən asılıdır?

- a)) xarici faktorların təsirindən
- b) ölçmənin növündən
- c) ölçmənin xüsusiyyətindən
- d) ölçmə vasitəsinin göstərişindən
- e) ölçülən obyektin xüsusiyyətindən

210. Ölçmələrin dəqiqliyinə hansı amillər təsir göstərir?

- a)) xarici faktorların təsiri
- b) ölçmənin növü
- c) ölçmənin xüsusiyyəti
- d) ölçmə vasitəsinin göstərişi
- e) ölçülən obyektin xüsusiyyəti

211. Ölçmələrin dəqiqliyinə hansı amillər təsir göstərir?

- a) ölçmənin növü
- b) ölçmənin xüsusiyyəti
- c) ölçmə vasitəsinin göstərişi
- d) ölçülən obyektin xüsusiyyəti
- e)) ölçmə vasitəsinin ölçməyə hazırlanması

212. Ölçmələrin dəqiqliyinə hansı amillər təsir göstərir?

- a) ölçmənin növü
- b) ölçmənin xüsusiyyəti
- c) ölçmə vasitəsinin göstərişi
- d) ölçülən obyektin xüsusiyyəti
- e)) ölçülən obyektin ölçməyə hazırlanması

213. Müəssisədə ölçmələrin vəhdətini təmin etmək üçün hansı qayda qoyulmalıdır?

- a)) mürəkkəbliyindən asılı olmayaraq bütün ölçmələr attestasiya olunmuş metodikalar üzrə aparılmalıdır
- b) seriyalı buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı
- c) xüsusi təyinatlı standartlaşdırılmayan ölçmə vasitələrini yaratmalı
- d) xaricdə istehsal olunan ölçmə vasitələrini əldə etməli
- e) ölçmə vasitələrinin etibarlılığını yaxşılaşdırmalı

214. Müəssisədə ölçmələrin vəhdətini təmin etmək üçün hansı qayda qoyulmalıdır?

- a) seriyalı buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı
- b) xüsusi təyinatlı standartlaşdırılmayan ölçmə vasitələrini yaratmalı
- c) xaricdə istehsal olunan ölçmə vasitələrini əldə etməli
- d) ölçmə vasitələrinin etibarlılığını yaxşılaşdırmalı
- e)) mürəkkəbliyindən asılı olmayaraq bütün ölçmələr standartlaşdırılmış metodikalar üzrə aparılmalıdır

215. Müəssisədə ölçmələrin vəhdətini təmin etmək üçün hansı qayda qoyulmalıdır?

- a) seriyalı buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı
- b) xüsusi təyinatlı standartlaşdırılmayan ölçmə vasitələrini yaratmalı
- c) xaricdə istehsal olunan ölçmə vasitələrini əldə etməli
- d) ölçmə vasitələrinin etibarlılığını yaxşılaşdırmalı
- e)) ölçmə metodikalarının yaradılması planlaşdırılmalıdır

216. Ölçmə vasitələrinin dövlət sınağı sisteminin əsas müddəaları aşağıdakılardır:

- a)) yeni yaradılan ölçmə vasitələrinin etibarlılıq, təmirəyararlılıq, estetik və ergonomik göstəricilərinin ekspertizası
- b) ölçmə vasitəsinin öz tipinə uyğunluğunun yoxlanması
- c) texniki sənədlərdəki tələblərə cavab verməsi
- d) onların xalq təsərrüfatının tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi
- e) müasir texniki səviyyəyə uyğunluğunun müəyyənləşdiril

217. Ölçmə vasitələrinin dövlət sınağı sisteminin əsas müddəaları aşağıdakılardır: ölçmə vasitəsinin

- a) öz tipinə uyğunluğunun yoxlanması
- b) texniki sənədlərdəki tələblərə cavab verməsi
- c) onların xalq təsərrüfatının tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi
- d) müasir texniki səviyyəyə uyğunluğunun müəyyənləşdiril
- e)) seriyalı buraxılan ölçmə vasitələrinin istehsal keyfiyyətinə və metroloji təminatına yeni vasitələrin istehsal qoyulmasına və mənəvi köhnəlmiş nümunələrin istehsaldan çıxarılmasına nəzarət

218. Aşağıda göstərilən təşkilatlardan hansı dövlət sınağını aparır?

- a)) Azərdövlətstandartın metrologiya institutu
- b) dövlət standartlaşdırma müəssisələri
- c) idarə metroloji xidmət təşkilatları
- d) elmi-tədqiqat müəssisələri
- e) təcrübi-konstruktor büroları

219. Aşağıda göstərilən təşkilatlardan hansı dövlət sınağını aparır?

- a) dövlət standartlaşdırma müəssisələri
- b) idarə metroloji xidmət təşkilatları
- c) elmi-tədqiqat müəssisələri
- d) təcrübi-konstruktor büroları
- e)) Azərdövlətstandartın ərazi orqanları

220. Aşağıda göstərilən təşkilatlardan hansı dövlət sınağını aparır?

- a) dövlət standartlaşdırma müəssisələri
- b) idarə metroloji xidmət təşkilatları
- c) elmi-tədqiqat müəssisələri
- d) təcrübi-konstruktor büroları
- e)) ölçmə vasitələrinin dövlət sınağı üzrə baş təşkilatlar

221. Aşağıda göstərilən təşkilatlardan hansı dövlət sınağını aparır?

- a) dövlət standartlaşdırma müəssisələri
- b) idarə metroloji xidmət təşkilatları
- c) elmi-tədqiqat müəssisələri
- d) təcrübi-konstruktor büroları
- e)) nazirliklərin metroloji xidmət üzrə baş (baza) təşkilatları

222. Bu sınaqların təşkili və aparılması Azərdövlətstandart tərəfindən həyata keçirilir. Bu sınaqlar necə adlanır?

- a) vaxtaşırı sınaqlar
- b) ixtisaslılıq sınaqları
- c) sertifikatlaşdırma sınaqları
- d)) dövlət qəbul sınaqları
- e) dövrü sınaqlar

223. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a)) sınağın aparılma qaydalarını təsdiq etməlidir
- b) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- c) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- d) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- e) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

224. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- b) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- c) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- d) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- e)) sınağın aparılma metodlarını təsdiq etməlidir

225. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- b) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- c) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- d) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- e)) dövlət qəbul sınaqlarının aparılması üzrə dövlət komissiyalarının tərkibini razılaşdırmalıdır

226. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- b) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- c) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- d) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- e)) yoxlama metod və vasitələrini müəyyən edən normativ-texniki sənədləri təsdiq etməlidir

227. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- b) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- c) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- d) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- e)) ölçmə vasitələrinin seriyalı buraxılmasına icazə verməlidir

228. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a)) ölçmə vasitələrinin dövriyyəyə buraxılmasına icazə verməlidir
- b) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- c) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- d) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- e) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

229. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- b) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- c) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- d) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- e)) ölçmə vasitələrinin tətbiqinə icazə verməlidir

230. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığını yoxlamalıdır
- b) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- c) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- d) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- e)) Dövlət Reyestrini aparmalıdır

231. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığını yoxlamalıdır
- b) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- c) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- d) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- e)) ölçmə vasitələrinin partiyalarla xaricdən gətirilməsinə razılıq verməlidir

232. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığını yoxlamalıdır
- b) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- c) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- d) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- e)) ölkədə tətbiq olunmasına razılıq verməlidir

233. Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- a)) texniki tələblərə uyğun olmayan ölçmə vasitələrinin dövriyyəyə buraxılmasını qadağan etməlidir

- b) standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığını yoxlamalıdır
- c) metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- d) nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- e) nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

234. Metrologiya institutu hansı işləri yerinə yetirir?

- a)) ölçmə vasitələrinin yoxlama metodlarını işləyib hazılayır
- b) texniki tapşırığın tərtibi
- c) texniki tapşırığın razılaşdırılması və təsdiqi
- d) elmi-tədqiqat və eksperimental işləri
- e) standart nümunələrin attestasiyasını

235. Metrologiya institutu hansı işləri yerinə yetirir?

- a) texniki tapşırığın tərtibi
- b) texniki tapşırığın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını
- e)) ölçmə vasitələrinin yoxlama vasitələrini işləyib hazılayır

236. Metrologiya institutu hansı işləri yerinə yetirir?

- a) texniki tapşırığın tərtibi
- b) texniki tapşırığın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını
- e)) dövlət qəbul sınağını aparır

237. Metrologiya institutu hansı işləri yerinə yetirir?

- a) texniki tapşırığın tərtibi
- b) texniki tapşırığın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını

e)) sınaqdan keçmiş ölçmə vasitələrinin Dövlət reyestrinə salınmasını təmin edir

238. Metrologiya institutu hansı işləri yerinə yetirir?

- a) texniki tapşırığın tərtibi
- b) texniki tapşırığın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını
- e)) dövlət sınaqlarının aparılması üçün lazım olan nümunəvi ölçmə vasitələrinin metroloji attestasiyasını həyata keçirir

239. Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- a) texniki tapşırığın tərtibi
- b) texniki tapşırığın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını
- e)) ölçmə vasitələrinin dövlət sınaqlarının aparılması işlərinə metodiki rəhbərliyi həyata keçirir

240. Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- a) texniki tapşırığın tərtibi
- b) texniki tapşırığın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını
- e)) dövlət sınaqlarını aparmaq üçün lazım olan ölçmə vasitələrinin metroloji attestasiyasını aparır

241. Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- a) texniki tapşırığın tərtibi
- b) texniki tapşırığın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını
- e)) dövlət qəbulu sınaqlarını aparır

242. Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- a) texniki tapşırıqın tərtibi
- b) texniki tapşırıqın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını
- e)) dövlət nəzarəti sınaqlarını aparır

243. Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- a) texniki tapşırıqın tərtibi
- b) texniki tapşırıqın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını
- e)) istehsalçı müəssisəyə 5 ilə qədər müddətə ölçmə vasitələrinin seriyalı istehsalına hüquq verən vəsiqə verir

244. Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- a)) istehsalçı müəssisəyə 5 ilə qədər müddətə ölçmə vasitələrinin seriyalı istehsalına və dövriyyəyə buraxılmasına hüquq verən vəsiqə verir
- b) texniki tapşırıqın tərtibi
- c) texniki tapşırıqın razılaşdırılması və təsdiqi
- d) elmi-tədqiqat və eksperimental işləri
- e) standart nümunələrin attestasiyasını

245. Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- a) texniki tapşırıqın tərtibi
- b) texniki tapşırıqın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını
- e)) texniki tələblərə cavab verməyən ölçmə vasitələrinin dövriyyəyə buraxılmasını qadağan edir

246. Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- a) texniki tapşırıqın tərtibi
- b) texniki tapşırıqın razılaşdırılması və təsdiqi
- c) elmi-tədqiqat və eksperimental işləri
- d) standart nümunələrin attestasiyasını
- e)) dövlət sınağından keçməyən ölçmə vasitələrinin dövriyyəyə buraxılmasını qadağan edir

247. Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- a)) buraxılan ölçmə vasitələrinin lazımi texniki səviyyəsini təmin edir
- b) sahədə ölçmələrin vəziyyətini təyin edir
- c) ölçmə vasitələrinin işlənməsini təmin edir
- d) ölçmələrin yerinə yetirilməsini təmin edir
- e) sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir

248. Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir? sahədə

- a) ölçmələrin vəziyyətini təyin edir
- b) ölçmə vasitələrinin işlənməsini təmin edir
- c) ölçmələrin yerinə yetirilməsini təmin edir
- d) sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir
- e)) keyfiyyətini təmin edir

249. Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir? sahədə

- a) ölçmələrin vəziyyətini təyin edir
- b) ölçmə vasitələrinin işlənməsini təmin edir
- c) ölçmələrin yerinə yetirilməsini təmin edir
- d) sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir
- e)) onların vaxtında dövlət sınaqlarına verilməsini təmin edir

250. Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir? sahədə

- a) ölçmələrin vəziyyətini təyin edir

- b) ölçmə vasitələrinin işlənməsini təmin edir
- c) ölçmələrin yerinə yetirilməsini təmin edir
- d) sınaqların və nəzarətin yerinə yetirilməsini təmin edir
- e)) Azərdövlətstandarta dövlət qəbul sınaqları planına aid təkliflər verir

251. Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələrə yerinə yetirir? sahədə

- a) ölçmələrin vəziyyətini təyin edir
- b) ölçmə vasitələrinin işlənməsini təmin edir
- c) ölçmələrin yerinə yetirilməsini təmin edir
- d) sınaqların və nəzarətin yerinə yetirilməsini təmin edir
- e)) sınaq metod və vasitələrinin təkmilləşdirilməsi üzrə işləri aparır

252. Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələrə yerinə yetirir?

- a)) sınağın səviyyəsinin yüksəldilməsi üzrə işləri aparır
- b) sahədə ölçmələrin vəziyyətini təyin edir
- c) ölçmə vasitələrinin işlənməsini təmin edir
- d) ölçmələrin yerinə yetirilməsini təmin edir
- e) sınaqların və nəzarətin yerinə yetirilməsini təmin edir

253. Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələrə yerinə yetirir?

- a) sahədə ölçmələrin vəziyyətini təyin edir
- b) ölçmə vasitələrinin işlənməsini təmin edir
- c) ölçmələrin yerinə yetirilməsini təmin edir
- d) sınaqların və nəzarətin yerinə yetirilməsini təmin edir
- e)) dövlət qəbul sınaqlarının tipik proqramlarını işləyib hazırlayır

254. Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələrə yerinə yetirir?

sahədə

- a) ölçmələrin vəziyyətini təyin edir
- b) ölçmə vasitələrinin işlənməsini təmin edir
- c) ölçmələrin yerinə yetirilməsini təmin edir
- d) sınaqların və nəzarətin yerinə yetirilməsini təmin edir

- e)) ölçmə vasitələrinin sınağı zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına nəzarət edir

255. Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir? sahədə

- a) ölçmələrin vəziyyətini təyin edir
- b) ölçmə vasitələrinin işlənməsini təmin edir
- c) ölçmələrin yerinə yetirilməsini təmin edir
- d) sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir
- e)) onlara təhkim olunmuş ölçmə vasitələri qrupunun texniki səviyyəsini təhlil edir

256. Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir? sahədə

- a) ölçmələrin vəziyyətini təyin edir
- b) ölçmə vasitələrinin işlənməsini təmin edir
- c) ölçmələrin yerinə yetirilməsini təmin edir
- d) sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir
- e)) yeni yaradılan ölçmə vasitələrinin yoxlanması üçün lazım olan metod və vasitələri müəyyən edən NTS-in işlənməsinə metodiki rəhbərliyi həyata keçirir

257. Ölçmə vasitələrinin metroloji xassələrini təyin etmək məqsədi ilə metroloji orqan tərəfindən yerinə yetirilən tədqiqat və onun nəticələrini göstərməklə müvafiq sənədin verilməsi dedikdə nə başa düşülür?

- a) ölçmə vasitələrinin yoxlanması
- b) ölçmə vasitələrinin standartlaşdırılması
- c) ölçmə vasitələrinin sertifikatlaşdırılması
- d)) metroloji attestasiya
- e) ölçmə vasitələrinin sınağı

258. Hal-hazırda metroloji attestasiya dedikdə nə başa düşülür?

- a)) adətən nümunəvi ölçmə vasitələrinin hərtərəfli tədqiqi
- b) yoxlama
- c) tədqiq olunma
- d) sınaq

e) eksperiment

259. Hal-hazırda metroloji attestasiya dedikdə nə başa düşülür?

- a) yoxlama
- b) tədqiq olunma
- c) sınaq
- d) eksperiment
- e)) adətən standart nümunələrin tərkibinin hərtərəfli tədqiqi

260. Hal-hazırda metroloji attestasiya dedikdə nə başa düşülür?

- a) yoxlama
- b) tədqiq olunma
- c) sınaq
- d) eksperiment
- e)) adətən maddələrin xassələrinin hərtərəfli tədqiqi

261. Hal-hazırda metroloji attestasiya dedikdə nə başa düşülür?

- a) yoxlama
- b) tədqiq olunma
- c) sınaq
- d) eksperiment
- e)) adətən materialların xassələrinin hərtərəfli tədqiqi

262. Hal-hazırda metroloji attestasiya dedikdə nə başa düşülür?

- a) yoxlama
- b) tədqiq olunma
- c) sınaq
- d) eksperiment
- e)) adətən standartlaşdırılmayan ölçmə vasitələrinin hərtərəfli tədqiqi

263. Nümunəvi ölçmə vasitələri dəqiqliyə görə nələrə bölünürlər?

- a) siniflərə
- b) yarım siniflərə
- c) qruplara
- d) kateqoriyalara
- e)) dərəcələrə

264. Bu ölçmə vasitələri təyinatına görə ilkin və tabeli ölçmə vasitələrinə bölünürlər. Bu ölçmə vasitələri necə adlanır?

- a) işçi ölçmə vasitələri
- b)) nümunəvi ölçmə vasitələri
- c) standartlaşdırılmayan ölçmə vasitələri
- d) ilkin ölçmə vasitələri
- e) tabeli ölçmə vasitələri

265. Təsdiq olunma səviyyəsindən asılı olaraq standart nümunələr neçə qrupa bölünür?

- a) 2
- b)) 3
- c) 4
- d) 5
- e) 6

266. Aşağıda verilənlərdən hansını standart nümunələrinə aid etmək olar?

- a)) dövlət
- b) idarə
- c) təşkilat
- d) ictimai birlik
- e) mühəndis cəmiyyəti

267. Aşağıda verilənlərdən hansını standart nümunələrinə aid etmək olar?

- a) idarə
- b) təşkilat

- c) ictimai birlik
- d) mühəndis cəmiyyəti
- e)) sahə

268. Aşağıda verilənlərdən hansını standart nümunələrinə aid etmək olar?

- a) idarə
- b) təşkilat
- c) ictimai birlik
- d) mühəndis cəmiyyəti
- e)) müəssisə

269. Standartlaşdırılmayan ölçmə vasitələrinə hansılar aiddir?

- a)) tək-tək və ya kiçik partiyalarla hazırlanan ölçmə vasitələri
- b) tək-tək hazırlanan ölçmə vasitələri
- c) kiçik partiyalarla hazırlanan ölçmə vasitələri
- d) birlikdə hazırlanan ölçmə vasitələri
- e) böyük partiyalarla hazırlanan ölçmə vasitələri

270. Standartlaşdırılmayan ölçmə vasitələrinə tələbat nə zaman yaranır?

- a)) təcrübi-konstruktor işlərində
- b) məhsulun istehsalı qoyulması mərhələsində
- c) hazırlanma mərhələsində
- d) məhsulun çıxışında
- e) ölçmə apardıqda ölçmələrin vəhdətini təmin etmək üçün

271. Standartlaşdırılmayan ölçmə vasitələrinə tələbat nə zaman yaranır? məhsulun istehsalı

- a) qoyulması mərhələsində
- b) hazırlanma mərhələsində
- c) məhsulun çıxışında
- d) ölçmə apardıqda ölçmələrin vəhdətini təmin etmək üçün
- e)) məhsulun keyfiyyətinə nəzarət məsələlərinin həllində

272. Standartlaşdırılmayan ölçmə vasitələrinə tələbat nə zaman yaranır? məhsulun istehsala

- a) qoyulması mərhələsində
- b) hazırlanma mərhələsində
- c) məhsulun çıxışında
- d) ölçmə apardıqda ölçmələrin vəhdətini təmin etmək üçün
- e)) elmi-tədqiqat institutlarında elmi işlərin aparılmasında

273. Standartlaşdırılmayan ölçmə vasitələrinə tələbat nə zaman yaranır? məhsulun istehsala

- a) qoyulması mərhələsində
- b) hazırlanma mərhələsində
- c) məhsulun çıxışında
- d) ölçmə apardıqda ölçmələrin vəhdətini təmin etmək üçün
- e)) müəssisədə yeni texnikanın mənimsənilməsində

274. İstismardan əvvəl aparılan metroloji attestasiya zamanı nələr təsdiq edilir?

- a) yoxlama sxeminin tələbləri
- b) normallıq tədqiq edilir
- c) qiymətləndirilir
- d)) yoxlamalararası interval müəyyən edilir
- e) yoxlama vasitələri müəyyənləşdirilir

275. İstismardan əvvəl aparılan metroloji attestasiya zamanı nələr təsdiq edilir?

- a) yoxlama sxeminin tələbləri
- b) normallıq tədqiq edilir
- c) qiymətləndirilir
- d) yoxlama vasitələri müəyyənləşdirilir
- e)) yoxlama metodikası təsdiq edilir (əgər yoxlama metodikasına qüvvədə olan NTS yoxdursa)

276. Təmirdən sonra metroloji attestasiya zamanı nələr təyin edilir?

- a) dəqiqliyi tədqiq edilir onun stabilliyi qiymətləndirilir

- b) bu ölçmə vasitəsinin ölçməyə yararlılığı müəyyən edilir
- c) yoxlamalar arasındakı diapozon müəyyən edilir
- d) yoxlama vasitəsi dəqiqləşdirilir
- e)) ölçmə vasitələrinin dəqiqliyi təsdiq edilir

277. Nümunəvi ölçmə vasitələrinin metroloji attestasiyası hansı sənədlərlə birlikdə təqdim edilir?

- a)) texniki tapşırıqla
- b) normativ aktla
- c) sertifikatla
- d) standartlarla
- e) texniki şərtlə

278. Nümunəvi ölçmə vasitələri istismar zamanı nə üçün istifadə olunur?

- a) nəzarət
- b) sınaq
- c)) yoxlama
- d) təhlil
- e) müşahidə

279. Standart nümunələr hansı məqsəd ilə tətbiq olunur?

- a) ölçmə vasitələrinin xaricdən gətirilməsi
- b) ölçmə vasitələrinin kalibrənməsi
- c) ölçmə vasitələrinin sınağı
- d) ölçmə vasitələrinin standartlaşdırılması
- e)) ölçmələrin düzgünlüyünə nəzarə

280. Dövlət və idarə metroloji xidmət fəaliyyətinin əsas istiqaməti nədir?

- a) standartlaşdırma
- b) sertifikatlaşdırma
- c) nəzarət
- d)) yoxlama

e) attestasiya

281. Yoxlama zamanı metroloji xarakteristikaların nəyə uyğunluğu müəyyənləşdirilir?

- a) standartta
- b) texniki şərtə
- c)) normalara
- d) qaydalara
- e) attestasiya proqramına

282. Bunun əsasında ölçmə vasitələrinin istifadəyə yararlılığı təyin edilir. Bu nədir?

- a) attestasiya
- b) sınaq
- c)) yoxlama
- d) nəzarət
- e) tədqiq olunma

283. Yoxlamanın zəruriliyi nə ilə əlaqədardır?

- a)) metroloji xarakteristikaların zamana görə qeyri-stabilliyi
- b) metroloji xarakteristikaların zamana görə stabilliyi
- c) metroloji xarakteristikaların zamana görə qeyri-müəyyənliyindən
- d) metroloji xarakteristikaların ölçmə vasitələrinin hazırlandığı materialların fiziki-kimyəvi xassələrindən asılılığı
- e) metroloji xarakteristikaların zamana görə müəyyənliyi

284. Yoxlamaların dövrülüyü nədən asılıdır?

- a) metroloji xarakteristikaların zamana görə müəyyənliyindən
- b) metroloji xarakteristikaların zamana görə qeyri-müəyyənliyindən
- c) metroloji uzunömürlüyündən
- d) istismar effektivliyindən
- e)) metroloji xarakteristikaların zamana görə qeyri- stabilliyindən

285. Aşağıda göstərilənlərdən hansını ölçmələrin vəhdətinin təmin olunmasının əsas komponentləri hesab etmək olar?

- a) ölçmə vasitələrinin metroloji yoxlanmasını
- b) ölçmə vasitələrinin sınağını
- c)) ölçmə vasitələrinin metroloji attestasiyası
- d) ölçmə vasitələrinə nəzarəti
- e) ölçmə vəziyyətinin təhlilini

286. Fiziki kəmiyyətlərin təzələnməsi hansı sistemlər üzrə aparıla bilər?

- a) standartlaşdırılmış
- b) sertifikatlaşdırılmış
- c) akkreditasiya olunmuş
- d)) mərkəzləşdirilmiş
- e) kompleksləşdirilmiş

287. Fiziki kəmiyyətlərin təzələnməsi hansı sistemlər üzrə aparıla bilər?

- a) standartlaşdırılmış
- b) sertifikatlaşdırılmış
- c) akkreditasiya olunmuş
- d) kompleksləşdirilmiş
- e)) mərkəzləşdirilməmiş

288. Hansı sistemdə fiziki kəmiyyətlərin vahidlərinin təzələnməsi dövlət etalonları ilə aparılır?

- a) standartlaşdırılmış sistemdə
- b)) mərkəzləşdirilmiş sistemdə
- c) sertifikatlaşdırılmış sistemdə
- d) akkreditasiya olunmuş sistemdə
- e) mərkəzləşdirilməmiş sistemdə

289. Ölçmə vasitələrinin yoxlanmasının hansı növləri mövcuddur?

- a) birdəfəlik
- b) vaxtaşırı
- c) təkrar
- d)) müfəttiş
- e) daimi

290. Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgün olanını seç.

- a) ölçmə sistemlərini
- b) köməkçi ölçmə vasitələrini
- c) ölçmə qurğularını
- d) ölçü cihazlarını
- e)) darə sistemini

291. Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgün olanını seç.

- a) köməkçi ölçmə vasitələrini
- b)) yoxlanan cihaza tapşırıq verən qurğunu
- c) ölçü cihazlarını
- d) ölçmə sistemlərini
- e) ölçmə qurğularını

292.Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir.Düzgün olanını seç.

- a) ölçmə qurğularını
- b) köməkçi ölçmə vasitələrini
- c)) dayaq koordinatını
- d) ölçü cihazlarını
- e) ölçmə sistemlərini

293. Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir.Düzgün olanını seç.

- a) ölçü cihazlarını
- b) köməkçi ölçmə vasitələrini
- c) ölçmə qurğularını
- d)) qeydedici cihazı
- e) ölçmə sistemlərini

294. Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgün olanını seç.

- a)) yaddaş blokunu
- b) ölçmə qurğularını
- c) ölçü cihazlarını
- d) ölçmə sistemlərini
- e) köməkçi ölçmə vasitələrini

295.Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgün olanını seç.

- a) köməkçi ölçmə vasitələrini
- b)) kifayət qədər universallığa malik hesablama qurğusunu
- c) ölçmə qurğularını
- d) ölçü cihazlarını
- e) ölçmə sistemlərini

296. Avtomatik yoxlama qurğusunun struktur sxeminə uyğun yoxlama vasitələri yaratmaq üçün aşağıdakılar işlənib hazırlanmalıdır.Düzgün variant hansıdır?

- a) ölçü cihazlarını
- b) köməkçi ölçmə vasitələrini
- c) ölçmə qurğularını
- d)) dayaq siqnalları verən qurğunu
- e) ölçmə sistemlərini

297. Avtomatik yoxlama qurğusunun struktur sxeminə uyğun yoxlama vasitələri yaratmaq üçün aşağıdakılar işlənib hazırlanmalıdır.Düzgün variant hansıdır?

- a) köməkçi ölçmə vasitələrini
- b)) ölçmə qurğusunu
- c) ölçü cihazlarını
- d) ölçmə sistemlərini
- e) ölçmə dəyişdiricilərini

298. Hazırda təcrübədə fasiləsiz yoxlama metodlarının neçə avtomatlaşdırılmış üsulu geniş yayılmışdır?

- a) 1
- b)) 2
- c) 3
- d) 4
- e) 5

299. Fasiləsiz yoxlama üsulu diskret yoxlama üsuluna nisbətən

- a) bəsitdir
- b) mürəkkəbdir
- c)) sadədir
- d) çox mürəkkəbdir
- e) çox sadədir

300. Bəzən ekspert rəyində dördüncü hissə də olur, bu hissə necə adlanır?

- a) mündəricat
- b) tədqiqat
- c) nəticə
- d)) sintezləşdirici
- e) təhlil